



Biz bazar iqtisadiyyatını vergi
yolu ilə tənzimləməliyik.

Heydər ƏLİYEV

Vergilər



Nö 23 (814) ■ 15 iyun 2016

www.vergiler.az

Qiyməti: 55 qəp.

Milli qurtuluş günü



Azadlığı, müstəqilliyi əldə etmək nə qədər çətindirə onu qoruyub saxlamaq bir o qədər mürəkkəb və ağır məsələdir. Qüdrətli və möhkəm dövlət olmadan azadlıq və müstəqillik də yoxdur.

Tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş 1993-cü ilin 15 iyun günü onu qiyametləndirənlər, dərindən dərk edənlər üçün çox əzizdir. Vətənini, xalqını sevən həmin çətin, ağırlı günlerin dəhşətlərini yaşıyan, hadisələri gözlöyü ilə görən insanlar üçün 15 iyun əsl qurtuluş tarixi, Azərbaycanda ölüm-dırım mübarizəsinin tarixidir. Heydər Əliyevin müstəqil, tarazlı və cəsarətli siyaset yeritməsi bütün Azərbaycan xalqının diqqətini cəlb edir, ona ümidi ləri artırır. Bu elə bir dövr idi ki, düşmənlərimizin «Böyük Ermənistən» yaratmaq niyyətləri, Azərbaycan Qafqazın siyasi xəritəsindən silmək planları rəallamaşmış üzrə idi. Azərbaycan torpağı etnik əlamətə görə parçalanma tehlükəsi qarşısında qalmışdı.

Gəncədə 1993-cü il iyun qiyamı vəziyyəti dəha da ağırlaşdırıldı. Bununla yanaşı xalqın sağlam qüvvələrinə arxalanan qurtuluş hərəkatı meydana gəlir və sürətli genişləndirdi. Bu hərəkat zamanın böyük siyasetçisi Heydər Əliyevin etrafında toplaşındı. Ziyali insanlar dəfələrlə Naxçıvana gedib yenidən böyük siyasetə qayıtmışdır. Xahiş etmişdilər.

Başlanmış bu tehlükəli proseslərin qarşısını ala bilmədiyi dərk edən iqtidár son anda kömək üçün Heydər Əliyevə müraciət etdi.

Azərbaycanın görkəmli oğlu böyük vətənpərvər Heydər Əliyev xalqın və respublikanın hakim dairələrinin tokidli dəvətini qəbul edib iyunun 9-da Bakıya gəldi. Bununla da daxili və xarici düşmənlərimizin bütün planları iflasa uğradı.

1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi.

Bu gün tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. Xalqın istəyi ilə Milli Məclis 1997-ci ilin iyundan bu günü bayram elan etdi.

Heydər Əliyevin xalqımızın və tariximizin qarşısında on böyük xidmətləri koskin geosisi ziddiyyətlərin mövcud olduğu bir şəraitdə Azərbaycan dövlətçiliyini xilas etməsində, Azərbaycan varlığına parçalanıb yox olmaq tehlükəsindən qurtarmaqdır. Dövlətimizin qorunub saxlanılması isə azadlığımızın, müstəqilliyimizin qorunub saxlanması deməkdir, qurtuluş de-

nəvi dəyərlərimiz bərpa edilmiş, onun qətiyyəti, apardığı uğurlu daxili və xarici siyaset sayəsində ölkəmiz xaosdan xilas olmuş, sivil demokratik inkişaf yolu ilə inamlı irəliləyərək böyük nailiyyətlər qazanmışdır. Heydər Əliyev öz gücünə, təcrübəsinə güvənən dahi siyasetçi kimi dəfələrlə səylədiyi məşhur kolamına sadıq qaldığım sübut etdi ki, «Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir».

Tarixin, dövrün, zamanın yazıları, əsrlərlə silinməyən, daim xatırlanan yaddaşı olduğu kimi, zaman da tarixin yol yoldaşı, bələdçisidir. Zamani, bütöv bir dövrü, bəzən bir anı tarixləşdirən, əbədiləşdirən isə qüdrotlu, müdrik, dahi şəxsiyyətlərdir. Tarix əbədiliyi, zaman dolğunluğu, keşməkəliyi, başarıyyət isə azad, firavan heyati üçün belə insanlara, şəxsiyyətlərə borcludur.

BMT-də Azərbaycan ilə bağlı məsələlər müzakirə olunarkən müsəlman ölkələrinin dəstəyini hiss etdiyimizi və öz növbəmizdə həmişə BMT-də müsəlman ölkələrinin dəstəklədiyimizi diqqətə çatdırın dövlətimizin başçısı aprel ayında İstanbulda keçirilən İslam Əməkdaşlıq Təşkilatının Zirvə Görüşündə də bir daha bu həmrəyliyin nümayiş etdirildiyini vurgulayıb: «Zirvə Görüşündə Ermənistan-Azərbaycan, Dağılıq Qarabağ münaqişəsi ilə bağlı çox ciddi sənəd qəbul edilmişdir, aprel ayında Azərbaycana qarşı törədilən erməni təxribatı pislənilmişdir və Ermənistan-Azərbaycan, Dağılıq Qarabağ münaqişəsi ilə bağlı kontakt qrupu yaradılmışdır. Biz bu addımları çox yüksək qiymətləndiririk və bütün bunlara görə müsəlman ölkələrinin minnetdarlığı bildiririk».

Ermənistan-Azərbaycan münaqişəsinin həll olunmaması region üçün böyük töhfəkə adlandıran Prezident İlham Əliyev ölkəmizə qarşı ədalətsizliyin davam etdirilməini bildirib: «Torpaqlarımızın toxumın 20 faizi işğal altındadır və 1 milyondan çox qaçqın-kökükün bu münaqişədən əziyyət çəkir. Ermənistan biza qarşı etnik temizləmə siyaseti aparmışdır, Xocalı soyqırımı töredilmişdir. İşğal edilmiş torpaqlarımızda bütün tarixi-dini abidələrimiz ermənilər tərəfindən dağıdırıb. Məscidlərimizin böyük hissəsi dağıdırıb, qalan yarida qalmış məscidlərdə ermənilər hərbi qərargahlar yaratmışlar. Bu barədə bu yaxınlarda xarici jurnalistlər də məlumat vermişlər və fotomaterialları təqdim etmişlər. Bununla bərabər, Ermənistanın rəhbərliyi Avropa ölkələrində olarkən daim münaqişə ilə bağlı həm təhrif edilmiş məlumatları ötürür, eyni zamanda, bəi münaqişəyə dini don geyindirməyə çalışır. Bir çox hallarda Ermənistan rəhbərliyi qeyd edir ki, onlar bu çətin coğrafi vəziyyətdə - üç müsəlman ölkəsinin əhatəsində xristian dəyərlərini müdafiə edirlər. Bu, bəzi riyakarlılıqlıdır».

Prezident İlham Əliyev bildirib ki, Azərbaycanda dini, milli zəminda heç vaxt heç bir münaqişə, yaxud da ki, anlaşılmazlıq olmamışdır. Azərbaycanda məscidlərə bərabər, kilsələr, sinagoglar tikilir. Erməni kilsəsi şəhərin mərkəzində toxunulmaz olaraq qalır və eyni zamanda, Azərbaycan dövləti o kilsənin təmirinə vəsait ayırbardır. «Ona görə Ermənistan prezidentinin və digər şəxslərin belə ucuz, nəhayət çıxışları, əlbəttə, bir daha demək istəyirəm ki, riyakarlığın təzahürüdür. Bu, bir daha ona göstərir ki, Ermənistan rəhbərliyi müsəlman ölkələrinin düşmən gözü ilə baxır, eks təqdirdə, belə cəfəng boyanatlar verməzdi. Amma bununla bərabər, öz çirkin niyyətlərini pərdələmək üçün beynəlxalq arenada cəhdələr göstərir ki, müsəlman ölkələri ilə six əlaqələr qurun. Men əminəm, müsəlman ölkələrinin rəhbərliyi və ictimaiyyəti kifayət qədər məlumatlıdır ki, Ermənistan İslam abidələrini dağıdırıb, məscidlərimizi təhqir edib və Azərbaycan torpaqlarını işğal altında saxlamaq üçün cəhdələr göstərir. Bir sözə, bütün müsəlman aləmi həm Ermənistan-Azərbaycan, Dağılıq Qarabağ münaqişəsi ilə, həm də bütün başqa məsələlərlə bağlı birlik, həmrəylik nümayiş etdirməlidir».

Azərbaycanın İslam həmrəyliyinin güclənməsi üçün çox böyük səyər göstərdiyini və ciddi addımlar atlığı vəzifələri dövlətimizin başçısı respublikamızın müxtəlif ölkələrdə baş qaldıran İslamofobiyaya qarşı çox ciddi mübarizə apardığını diqqətə çatdırır: «Biz açıq şəkildə müxtəlif səviyyələrdə, on yüksək seviyyələrdə bəi məsələ ilə bağlı öz sözümüzü deyirik, İslamofobiyanı pisleyirik və öz nümunəmizi təqdim edirik. İslamofobiya həm müsəlman ölkələri və xalqları, eyni zamanda, bəi çirkin meyillərə rəvac verənlər üçün da töhfəkədir. Bu, qarşılurma dəha da dərinleşdirir, qarşılıqlı inamsızlıq artırır. Azərbaycanda bütün dinlərin nümayəndələri rahat, bir ailə kimi, sülh şəraitində yaşayırlar. Biz qardaşlıq, dostluq şəraitində yaşayırıq. Nümayiş etdiririk ki, multikulturalizm deyərləri yaşayır və yaşadılmalıdır. Bədiyiniz kimi, bəi Azərbaycanda «Multikulturalizm ilə» elan edilmişdir. BMT-nin Sivilizasiyalar Alyansını bəi il Azərbaycanda Qlobal Forumunun nöticələri bəi dəha onu göstərir ki, Azərbaycan bu yolda çox böyük uğurlara imza atıb».

Gələn il ölkəmizdə İslam Həmrəylik Oyunlarının keçiriləcəyini xatırladan Prezident İlham Əliyev bu mötəbər idman yarışlarının mülliüm əlamətdə hadisə olacağınə əminliyini bildirib. «Biz isteyirik ki, İslam Həmrəylik Oyunları gələn il bütün dünyaya nümayiş etdirilsin ki, İslam aləmi birliliyə, sülhə, sabitliyə çağırır. Eyni zamanda, əminəm ki, bəi Oyunlar İslam mədəniyyətinin təzahürü olacaqdır. Həmrəylik Oyunlarından bir il sonra - 2018-ci ildə qədəm Azərbaycan şəhəri Naxçıvan İslam mədəniyyətinin paytaxtı elan olunacaq.

İyunun 13-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin Gəmi İnşası və Təmiri Mərkəzində tikintisi başa çatdırılan ikinci dərəcəli sərhəd gözetçi gəmisi və yeni istifadəzə verilən müasir itisürətli qayıqlarla tanış olub. Dövlətimin başçısı İlham Əliyev avvalca Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin sərhəd gözetçi gəmilərinin fəaliyyətini əks etdirən filmə baxıb, onların texniki göstəriciləri ilə tanış olub.



jimin tomin olunması, karbohidrogen ehtiyatları-nın hasilatı və neqli infrastrukturunun töhökə-sizliyinin tomin edilməsi istiqamətində xidməti vəzifələrin icrası zamanı istifadə ediləcək.

Sonra Azərbaycan Prezidenti sərhəd gözetçi gəmilərinin keçidinə baxıb.

Dövlətimizin başçısına bildirilib ki, yeni istifadəye verilən itisürətli qayıqlarda quraşdırılmış aşkarətme qurğuları məhdud görme şəraitində xidməti vəzifələrin həyata keçirilməsi, sərhəd növbətçilərinin qeykiyyətinin artırılması və döyüş fealiyyətinin nöticələrinə bilavasitə müsbət təsir göstərib. Şəxsi heyətin döyüş hazırlığının yüksəkdildəsinən, ekstremal şəraitdə peşə vərədişlərinin yüksək səviyyədə olmasına xidmət edən müxtəlif məhvəzlərdə döyüş və taktiki tolimlərin keçirilməsi Dövlət Sərhəd Xidmətinin dərti qənəhə halı alıb.

Dövlətimizin başçısı ikinci dərəcəli sərhəd gözetçi gəmisində yaradılan şəraitdə tanış olub. Bildirilib ki, yeni gəmi müəmmələ naviqasiya və rabitə-radiotexnika avadanlığı, müasir silahlar, cümlədən raketlər və raket silahlarına qarşı kompleks, gecə-gündüz görmə müşahidə sistemleri və hidroakustik qurğu ilə təchiz edilib. Xəzər dənizində ağır üzmə şəraitində xidməti vəzifələrinin yerinə yetirə bilən və itisürətli qayıqla təchiz olunmuş sərhəd gözetçi gəminin uzunluğu 62 metrdir. Dəniz şəraitində göyərtəsinə helikopterin enməsi mümkün olan gəmidən dövlət sərhədlərinin mühafizəsi, sərhədboyu re-

misi inşa olunaraq Dövlət Sərhəd Xidmətinin döyüş səralarına daxil edilib. Bunun sayəsində Xəzər dənizində Azərbaycanın sərhəd töhökə-sizliyinin tomin edilməsi sahəsində uğurlu noticələr əldə edilib.

Dövlət Sərhəd Xidməti Xəzər dənizində beynəlxalq terrorizm, qeyri-legal miqrasiyaya və qacaqmalçılığa qarşı mübarizə aparılması, döyüş hazırlığının yüksəkdildəsi, hərbi intizamın məhkəmləndirilməsi istiqamətində əhəmiyyətli layihələr reallaşdırır. Xidmət əməkdaşlarının mənzil və iş şəraitlərinin on müasir səviyyədə qurulması, yeni inzibati və yaşıyıcı binalarının inşası isə ümumilikdə Dövlət Sərhəd Xidmətinin fəaliyyətinə Ali Baş Komandanın göstərdiyi qayığının nəticəsidir. Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin şəxsi heyəti Xəzər dənizində çətin şəraitdə dövlət sərhədinin mühafizəsi üzrə qarşıya qoyulan tapşırıqları uğurla yerinə yetirir. Bu isə bir daha təsdiq edir ki, Azərbaycan sərhədçiləri Ali Baş Komandanı İlham Əliyevin etmədini doğrultmaq üçün denizdə dövlətimizin maraqlarını qorumağa və sərhədlərimizin toxunulmazlığını şərəflə tomin etməyə daim hazırlıdır.

Proqnoz tapşırığına 103,2 faiz əməl edilib

2016-ci ilin yanvar-may ayları ərzində Vergilər Nazirliyinin xətti ilə dövlət bütçəsinə 2 milyard 683 milyon 536,5 min manat vəsait daxil olub, proqnoz tapşırığına 103,2 faiz əməl edilib. Hesabat dövründə 44 min 961 vergi ödəyicisi qeydiyyata alınıb.

Şikayətlərin sayı azalıb

2016-ci ilin may ayında vergi orqanlarına 8664 müraciət daxil olub. Onlardan 95,9%-i orzə, 4,0%-i şikayət, 0,1%-i teklifdir. Müraciətlərin 42,9%-i müxtəlif arayışların alınması, 32,4%-i kameral vergi yoxlamaları, 6,8%-i vergi borcları, 1,5%-i səyyar vergi yoxlamaları, 2%-i vergidən yawınma və dividendlərin verilməsi, 1,1%-i operativ vergi nəzarəti tədbirləri, 0,3%-i vergi orqanlarının vəzifəli şəxslərinin hərəkəti (hərəkətsizliyi), 0,4%-i qanunsuz sahibkarlıq fəaliyyəti, 0,1%-i korrupsiya hüquqpozmaları, 12,5%-i digər məsələlərlə bağlıdır. Bütün müraciətlərə vaxtında

baxılıb, onların 65,5%-i müsbət həll olunub. Ay ərzində vergi orqanlarına daxil olmuş şəyətlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 16,1% azalıb. Ötən ay vergi orqanları tərəfindən ümumilikdə 533 vətəndaş qəbul edilərək, onlara mövcud qanunvericilik çərçivəsində lazımi köməklik göstərilib və ya müvafiq izahatlar verilib. Mərkəzi icra hakimiyəti orqanları rehbərlərinin respublikanın şəhər və rayonlarında vətəndaşların qəbulu qrafikinə əsasən, mayın 20-də vergilər naziri tərəfindən Yardımlı rayonunda 29 vətəndaş qəbul edilib.

«Risklərin vahid mərkəzdən idarə edilməsi»

Büdcə daxiləlmələrin artırılması, vergi yoxlamalarının keyfiyyətinin və səmərəliyinin yüksəldilməsi, Vergilər Nazirliyinin bütün struktur vahidlərinin və bölmələrinin mövcud potensialının qarşıya qoyulmuş vəzifələrin icrasına səfərərə olunması məqsədilə Vergilər Nazirliyində bir səra ciddi tədbirlər həyata keçirilir. Onlardan biri vergidən yawınma hallarının müasir texnologiyalara əsaslanaraq aşkar edilmiş, vergi nəzarəti tədbirlərinə nezarətin elektron qaydada həyata keçirilməsi, vergi potensialının daha dəqiq qiymətləndirilməsi, risklərin müasir idarəetmə alətlərindən istifadə edilməklə idarə olunması mexanizmlərinin hazırlanmasıdır.

Vergi ödəyicilərinin risk meyarları üzrə qiymətləndirilməsi və vahid mərkəzdən idarə edilməsi məqsədilə Vergilər Nazirliyi tərəfindən Avtomatlaşdırılmış Vergi İformasiya Sistemində yeni «Risklərin vahid mərkəzdən idarə edilməsi» alətinin tətbiqinə başlanılib.

«Risklərin idarə edilməsi» aləti müasir texnologiyalara əsaslanaraq vergidən yawınma hallarını aşkar etməklə onların elektron qaydada idarə olunması, mövcud risklərin daha dəqiq qiymətləndirilməsi və vergi potensialının düzgün dəyərləndirilməsi temin edir. Həmin alət istəktron, istərsə də digər vasitələrlə aşkar olunmuş hər bir vergidən yawınma halının dəqiqlikə yoxlanılmasına, onun vergi nəzarəti tədbiri baxımdan düzgün qiymətləndirilməsinə və aşkar edilmiş hallar üzrə daha səmərəli vergi nəzarəti tədbirinin seçilməsinə imkan verir.

Bununla da vergidən yawınan hər bir vergi ödəyicisinin vergi nəzarəti tədbirlərindən kənar da qalması hallarının aradan qaldırılması, habelə heç bir risk meyarına əsaslanmayan vergi nəzarəti tədbirlərinin keçirilməsinin qarşısı alınmış olacaqdır.

«Risklərin idarə edilməsi» aləti vasitəsilə aş-

kar edilmiş risk üzrə, hər şəyden əvvəl, onun dürüstlüyü qiymətləndirilmək, mövcud potensial vergitutma baxımından dəyərləndirilir. Bundan sonra, aşkar edilmiş vergidən yawınma halının növüne uyğun olaraq 3 növ (kameral vergi yoxlaması, səyyar vergi yoxlaması və ya operativ vergi nəzarəti tədbiri) vergi nəzarəti tədbirdən bəri seçili və onun icrası avtomatik olaraq həmin alət vasitəsi ilə qeydiyyatı prinsipi nəzərə alınmaqla müvafiq vergi orqanına həvalə edilir. «Risklərin idarə edilməsi» aləti vasitəsi ilə aşkarlanmış ele risklər mövcud ola bilər ki, vergidən yawınma halının vergi ödəyicisinin ilkin sənədləri əsasında yoxlanılması zorurəti yaranıb. Bu haldə səyyar vergi yoxlamasının təyin ediləməsi məqsədən müvafiq hesab olunur.

Bundan başqa, həmin alət vasitəsilə hər hansı bir vergi ödəyicisinin dövriyyəsinin biznes ölçüsü və yerləşdiyi məkan nəzərə alınmaqla analoji fealiyyətə möşğül olan ödəyici ilə müqayisədə kəskin fərqləndiyi aşkar edilərsə, həmin tip vergidən yawınma halları ilə əlaqədar xronometr metodu ilə müşahidələr aparıla bilər.

Vergi nəzarəti tədbirlərinin təyin edilməsi «Risklərin idarə edilməsi» aləti vasitəsilə həyata keçirildiyindən həmin yoxlamalara vahid mərkəzdən nəzarət ediləcəkdir. Yerli vergi orqanları tərəfindən müvafiq risk meyarına əsaslanmayan, qiymətləndirmə noticəsində vergidən yawınma ehətimli olmayan vergi yoxlamalarının qarşısı tamamilə alınacaqdır.

«Risklərin idarə edilməsi» aləti vergidən yawınan və ya qanunvericiliyin tələblərinə əməl etməyən riskli vergi ödəyicilərinin müəyyənləşdirilməsi üçün səmərəli mexanizm olaraq, təyin ediləcək vergi yoxlamalarının tam əsaslandırılması, vergi orqanlarının inzibati və insan resurslarından daha səmərəli istifadə edilməsinə, vergidən yawınan vergi ödəyicilərinin vaxtında aşkar olunmasına imkan verəcəkdir.

Yanlış xəbərə reaksiya

Son günler bir sıra kütləvi informasiya vəsítələrində Vergilər Nazirliyinin fiziki şəxslərin daşınmaz əmlaklarının kirayəyə verilməsi ilə bağlı əldə etdiyi golirlərdən verginin derəcəsinin 14 faizdən 22 faizdək artırılması və bu sahədə vergi qanunvericiliyinə dəyişikliklər edilməsi məqsədilə guya Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müraciət etdiyinə dair xəbərlər yayılmışdır.

Vergilər Nazirliyi bildirir ki, qüvvədə olan Vergi Məccəlesi 124-cü maddəsinə əsasən Azərbaycan Respublikasında istifadə edilən daşınan və daşınmaz əmlakın icarəsindən əldə olunan

golirlərden 14 faiz dərəcə ilə vergi tutulur. Nazirlək əmlakin kirayəye və icarəyə verilməsindən əldə edilən golirlərin vergiye cəlb olunması ilə bağlı vergi dərəcələrində hər hansı dəyişikliklərin edilməsi, o cümlədən mövcud derəcənin 14 faizdən 22 faiza qaldırılması ilə bağlı Nazirlər Kabinetinə müraciət etməmişdir və bu məsələ ümumiyyətlə rəsmi dövlət qurumları ilə müzakirə olunmamışdır.

Kütləvi informasiya vəsítələrinin nümayəndələrindən xahiş olunur ki, bu kimi həssas məsələlər barədə məlumat yarmazdan əvvəl Vergilər Nazirliyinin rəsmi mövqeyini dəqiqləşdirsinlər.

RƏQƏMLƏRİN DİLİ İLƏ

- ❖ BP şirkətinin 2015-ci ilin sonu üçün hazırladığı «Energetika sahəsinin icmali - 2016» hesabatında Azərbaycanın təsdiqlənmiş neft ehtiyatları **7 milyard** barrel həcmində göstərilib.
- ❖ Azərbaycanda təbii qazla təmin olunmuş abonentlərin sayı **1 milyon 909 min 513**-ə çatıb.
- ❖ May ayı ərzində «Elektron hökumət» portalı vəsítəsilə təqdim edilən xidmətlərə görə Teləbə Qəbulu üzrə Dövlət Komissiyasına **691.299**, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə **607.587**, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə **461.296**, Dövlət Gömrük Komitəsinə **48.821**, elektron arayışlara **14.167** dəfə müraciət edilib.
- ❖ 2016-ci ilin yanvar-may aylarında keçən ilin eyni dövrü ilə müqayisədə kənd təsərrüfatı məhsullarının ümumi istehsalçı qiymətləri **10%**, bitkiçilik məhsullarının istehsalçı qiymətləri **20,9%** ucuzlaşdır, həyvandarlıq məhsullarının istehsalçı qiymətləri isə **1,4%** bahalaşdır.



Azərbaycan Mətbuat Şurasının və Vergilər Nazirliyinin «Azərbaycanın vergi sistemi yeni iqtisadi inkişaf mərhələsində» mövzusundan fərdi yazı müsabiqəsinin ELANI



Müsabiqənin məqsədi Azərbaycanın müsər vergi sistemi ilə bağlı məlumatların cəmiyyətə çatdırılmasında vətəndaş və jurnalist yaradıcılığını stimullaşdırmaqdır.

Müsabiqəyə təqdim olunacaq yazıların mövzu istiqamətləri

1. Yeni iqtisadi inkişaf modelinin formalaşmasında vergi siyasetinin rolü;

2. Vergi təhlili: dövlət tərəfindən müyyən edilmiş vergiləri ödəmək hər kəsin Konstitusiyası borcudur;

3. Dövlət və vergilər: dövlət bütçəsinə ödenməmiş vergilər nəyə xərclərdir?

4. Vergidən yawınma nə ilə neticələnə bilər və bu, hansı məsuliyyət yaradır?

5. Vergi sisteminin vahid mərkəzli dövlət və vergilərin vergi sistemindən istifadəsi ilə məzmunlu məqayisə.

Müsabiqəyə 2016-ci ilin may ayında təqdim edilmiş vergiləri ödəmək hər kəsin Konstitusiyası borcudur;

3. Dövlət və vergilər: dövlət bütçəsinə ödenməmiş vergilər nəyə xərclərdir?

4. Vergidən yawınma nə ilə neticələnə bilər və bu, hansı məsuliyyət yaradır?

5. Vergi sisteminin vahid mərkəzli dövlət və vergilərin vergi sistemindən istifadəsi ilə məzmunlu məqayisə.

Müsabiqəyə 2016-ci ilin may ayında təqdim edilmiş vergiləri ödəmək hər kəsin Konstitusiyası borcudur;

3. Dövlət və vergilər: dövlət bütçəsinə ödenməmiş vergilər nəyə xərclərdir?

4. Vergidən yawınma nə ilə neticələnə bilər və bu, hansı məsuliyyət yaradır?

5. Vergi sisteminin vahid mərkəzli dövlət və vergilərin vergi sistemindən istifadəsi ilə məzmunlu məqayisə.

Müsabiqəyə 2016-ci ilin may ayında təqdim edilmiş vergiləri ödəmək hər kəsin Konstitusiyası borcudur;

3. Dövlət və vergilər: dövlət bütçəsinə ödenməmiş vergilər nəyə xərclərdir?

4. Vergidən yawınma nə ilə neticələnə bilər və bu, hansı məsuliyyət yaradır?

5. Vergi sisteminin vahid mərkəzli dövlət və vergilərin vergi sistemindən istifadəsi ilə məzmunlu məqayisə.

Müsabiqəyə 2016-ci ilin may ayında təqdim edilmiş vergiləri ödəmək hər kəsin Konstitusiyası borcudur;

3. Dövlət və vergilər: dövlət bütçəsinə ödenməmiş vergilər nəyə xərclərdir?

4. Vergidən yawınma nə ilə neticələnə bilər və bu, hansı məsuliyyət yaradır?

5. Vergi sisteminin vahid mərkəzli dövlət və vergilərin vergi sistemindən istifadəsi ilə məzmunlu məqayisə.

Müsabiqəyə 2016-ci ilin may ayında təqdim edilmiş vergiləri ödəmək hər kəsin Konstitusiyası borcudur;

3. Dövlət və vergilər: dövlət bütçəsinə ödenməmiş vergilər nəyə xərclərdir?

4. Vergidən yawınma nə ilə neticələnə bilər və bu, hansı məsuliyyət yaradır?

5. Vergi sisteminin vahid mərkəzli dövlət və vergilərin vergi sistemindən istifadəsi ilə məzmunlu məqayisə.

Müsabiqəyə 2016-ci ilin may ayında təqdim edilmiş vergiləri ödəmək hər kəsin Konstitusiyası borcudur;

3. Dövlət və vergilər: dövlət bütçəsinə ödenməmiş vergilər nəyə xərclərdir?

4. Vergidən yawınma nə ilə neticələnə bilər və bu, hansı məsuliyyət yaradır?

5. Vergi sisteminin vahid mərkəzli dövlət və vergilərin vergi sistemindən istifadəsi ilə məzmunlu məqayisə.

Müsabiqəyə 2016-ci ilin may ayında təqdim edilmiş vergiləri ödəmək hər kəsin Konstitusiyası borcudur;

3. Dövlət və vergilər: dövlət bütçəsinə ödenməmiş vergilər nəyə xərclərdir?

4. Vergidən yawınma nə ilə neticələnə bilər və bu, hansı məsuliyyət yaradır?

5. Vergi sisteminin vahid mərkəzli dövlət və vergilərin vergi sistemindən istifadəsi ilə məzmunlu məqayisə.

Müsabiqəyə 2016-ci ilin may ayında təqdim edilmiş vergiləri ödəmək hər kəsin Konstitusiyası borcudur;

3. Dövlət və vergilər: dövlət bütçəsinə ödenməmiş vergilər nəyə xərclərdir?

4. Vergidən yawınma nə ilə neticələnə bilər və bu, hansı məsuliyyət yaradır?

5. Vergi sisteminin vahid mərkəzli dövlət və vergilərin vergi sistemindən istifadəsi ilə məzmunlu məqayisə.

Müsabiqəyə 2016-ci ilin may ayında təqdim edilmiş vergiləri ödəmək hər kəsin Konstitusiyası borcudur;

3. Dövlət və vergilər: dövlət bütçəsinə ö

Vergi ödəyicisinin suali var...

Samirə Musayeva

Vergilər Nazirliyinin Vergi siyaseti və strateji araşdırımları Baş İdarəsinin rəisi vergi ödəyicilərinin suallarına cavab verir

Torpaq vergisi

Bələdiyyədən müqavilə ilə torpaq sahəsi istifadəyə götürmüşəm. Bu zaman vətəndaş olaraq istifadədə olan torpağa görə vergini nə vaxtdan ödəmeliyəm: bələdiyyə ilə müqavilə bağlandıqı andan və ya torpaq üzərində istifadə hüququnun dövlət qeydiyyatına alındığı andan?

Vergi Məcəlləsinin 203.1-ci maddəsinə uyğun olaraq torpaq vergisi torpaq mülkiyyətçilərinin və ya istifadəçilərinin tesərrüfat fəaliyyətinin neticələrindən asılı olmayaraq torpaq sahəsindən görə hər il sabit tədiyyə şəklində hesablanır.

Vergi Məcəlləsinin 203.2-ci maddesində qeyd edilmişdir ki, rezident və qeyri-rezident fiziki şəxslər, habelə rezident və qeyri-rezident müəssisələr torpaq sahələri barədə özlərinin mülkiyyət və istifadə hüquqlarını təsdiq edən sənədləri aldıdan sonra fiziki şəxslər və bələdiyyə müəssisələri bələdiyyələrdə, digər müəssisələr isə vergi orqanında 1 ay ərzində uçota durmalıdır.

Vergi Məcəlləsinin 208.1-ci maddəsinə görə torpaq vergisi torpaq barəsində mülkiyyət və ya istifadə hüququnu təsdiq edən sənədləri alırdıdan sonra fiziki şəxslər və bələdiyyə müəssisələri bələdiyyələrdə, digər müəssisələr isə vergi orqanında 1 ay ərzində uçota durmalıdır.

Torpaq Məcəlləsinin 50-ci maddəsinin müddəələrinə uyğun olaraq torpaq sahəsi üzərində istifadə hüququ müvafiq qərar (müqavilə) osasında torpaqdan daimi və ya müvəqqəti istifade etməkdir.

Torpaq Məcəlləsinin 55-ci maddəsinin müddəələrinə uyğun olaraq torpaq sahəsi üzərində istifadə hüququ müvafiq qərar (müqavilə) osasında torpaqdan daimi və ya müvəqqəti istifade etməkdir. Torpaq Məcəlləsinin 68-ci maddəsinə uyğun olaraq torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müyyəyən edilməsindən, onların planı və ölçüsündür tətib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müyyəyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.

Qanunvericiliyin müddəələrindən göründüyü kimi torpaq vergisi torpaq barəsində mülkiyyət və ya istifadə hüququnu təsdiq edən sənədlərə uyğun olaraq müqavilənin bağlanmasından və onun müyyəyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.

Torpaq Məcəlləsinin 66-ci maddəsinin müddəələrinə uyğun olaraq torpaq sahəsi üzərində istifadə hüququnu təsdiq edən sənədləri (torpaq sahəsinin verilməsi barədə qərar və torəflər arasında bağlanmış müqavilə) alırdıqdan istifadəsində olan torpaqlara görə yerli (bələdiyyə) büdcəyə vergi ödəmək öhdəliyi yaranır.

Suallarınızı redaksiyamızın ünvanına: AZ 1073, Bakı ş., Landau küç., 16 və ya s.musayeva@taxes.gov.az elektron poçt ünvanına göndərə bilərsiniz

Əmək qanunvericiliyinin pozulması vergidən yayınma hallanna da rəvac verir

Sahibkarlıq sahəsində vergi organları operativ vergi nəzarəti tədbirləri vasitəsilə bələ halları aşkarlamalıdır. Vergi Məcəlləsinin 58-ci maddəsinə görə, Əmək Məcəlləsində nəzardə tutulmuş qaydada əmək müqaviləsi (kontrakt) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi sahəsində son illər əhəmiyyətli dərəcədə müsbət dəyişikliklər müşahidə edilsə də qeyri-legal əmək fəaliyyəti ile məşğul olanların sayı hələ də az deyil. 2016-ci ilin yanvar-mart ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 - «Çağrı mərkəzi»nə daxil olan müraciətlərin 15,9%-i əmək qanunvericiliyinin tələblərinin pozulması halları ilə bağlı olub ki, burada əmək müqaviləsi olmadan işçilərin iş və xidmətlərə cəlb edilməsi əsas yer tutur.

Qeyd edək ki, Vergilər Nazirliyinin apardığı nəzarət tədbirləri zamanı da əmək münasibətlərinin pozulması hallarına tez-tez rast gəlinir. Bu ilin may ayında aparılmış vergi nəzarəti tədbirləri zamanı 6 vergi ödəyici tərəfindən 118 nəfərin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən muzdlu işə cəlb olunduğu aşkar edilib. Bu, bəzi özəl şirkət rəhbərlərinin vergi orqanlarının apardığı yoxlamaların sayının azaldılmasından sui-istifadə edərək fiziki şəxslərin əmək müqaviləsi bağlamadan işlərin yerinə yetirilməsinə cəlb edilməsi deməkdir. Vergilər Nazirliyinin qeyd olunan hallar üzərində Cinayət Məcəlləsinin 162.1-ci maddəsinin kobud şəkildə pozulduğunu əsas götürərək, bu barədə toplanmış sənədləri idiyiyəti üzərində göndərib.

Qanunvericiliyin müddəələrindən göründüyü kimi torpaq vergisi torpaq barəsində mülkiyyət və ya istifadə hüququnu təsdiq edən sənədlərə uyğun olaraq müqavilənin bağlanmasından və onun müyyəyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Vergi Məcəlləsinin 50-ci maddəsində qeyd olunur ki, işəgötürənlər Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi olmadan muzdlu işçiləri hər hansı işə cəlb etdikdə, radıldıgına görə işəgötürənə hər bir işçisi qeyri-formal əmək bazasının işfırakçılarından. Məlum olduğunu kimi, dövlət və özəl müəssisələrdə əməkhaqlarının artımı, işçilərin iş yerlərini deyişməsi, birillik müqavilələrin təzələnməsi və digər hallarla əlaqədar əmək müqavilələri də deyişir və yenidən sistemdə qeydiyyata alınır. Son iki ilde bu prosesləri nəzərəalsaq, e-qeydiyyat sisteminde qeydiyyata alınan əmək müqavilərinin sayı on azı 6 milyondan artıq olmayı idi. Mövcud raqəmlər göstərir ki, hazırda özəl sahədə əmək müqavilələri olmadan işləyənlərin sayı xeyli yüksəkdir.

Mütəxəssis bildirir ki, hənsəsə inzibati metodla, cəzaların sərtləşdirilməsi yolu ilə problemi tam həll etmək mümkün deyil, çıxış yollarından biri mülki-hüquqi müqavilələrin bağlanmasıdır. ELBRUS



Bu ilin may ayında aparılmış vergi nəzarəti tədbirləri zamanı 6 vergi ödəyici tərəfindən 118 nəfərin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən muzdlu işə cəlb olunduğu aşkar edilib

qeyri-legal məşgulluğa qarşı səmərəli mübarizə tədbirlərinin aparılması və işəgötürənlərlə bağlı cəzaların sərtləşdirilməsi öz ek-sini təpib. Məcəllənin 192.1 maddəsinə əsasən, əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı iş və ya xidmətlərinin yerinə yetirilməsinə cəlb edilməsi yüksək məbləğdə maliyyə sanksiyalarına səbəb olur: fiziki şəxs olan işəgötürən min manatdan iki min manatadək cərimə ödeməlidir, vəzifəli şəxslər üçün bu rəqəm üç min manatdan beş min manatadək nəzərdə tutulub. İşəgötürən hüquqi şəxs olğunda halda işə cərimənin məbləği dəhə yüksək həlli məbləğdə müəyyənləşdirilib: iyrimi min manatdan iyrimi beş min manatadək.

Qeyri-neft sektorunu bütçə gəlirlərinin formalaşmasında mühüm paya malik olacaq

Beynəlxalq Valyuta Fondu (BVF) 2016-ci ildə dünya iqtisadiyyatının inkişaf vəziyyəti barədə proqnozlarını açıqlayıb. Qurum cari ildə ümumdünya artım tempinin 1,2-2 faiz civarında olacağını, Azərbaycanda isə ümumi daxili məhsulun (ÜDM) qeyri-neft sektorunu üzrə artımın (7-8% səviyyəsində) olacağını bəyan edir. Gözlənilərə görə, cari ildə və yaxın 2 ildə qeyri-neft sektorunu üzrə daxil olmalar ümumi bütçə galirlərinin formalaşmasında mühüm paya malik

Beynəlxalq Valyuta Fondu (BVF) hesabında bildirilir ki, nefit qiymətinin aşağı düşməsi ixracatçı ölkələrin əksəriyyətində xarici borclanmanın soviyyəsinin artmasına səbəb olub. Hazırda fars körfəzi ölkələrinin böyük əksəriyyəti iqtisadiyyatın inkişaf və borclanma əmsalına görə, ölümlər yoxdur. Xəzər region ölkələri borcun soviyyəsinə görə, riskinə də yüksəlib.

Fond bildirir ki, Azərbaycan iqtisadiyyatının ortamüddətli artım üçün neft gəlirləri mühüm rol oynamayacaq. İqtisadiyyatın digər təbii ehtiyatların yüksək artımı həsabına inkişaf etdirilməsi üçün ölkədə uzummüddətli maliyyə sabiti amilə də mühüm əhəmiyyət kəsb edir. Fond tövsiyə edir ki, yanacaq ehtiyatlarının iqtisadiyyatın diversifikasiyası üçün yönəldirməsində müvəqqəti maliyyə mənbəyi kimi istifade oluna bilər. Mənətnin məzənnəsinin aşağı düşməsi

Azərbaycanda inflasiyanı yüksəldib. Qeyd olunduğu görə, mənətnin döyərsizləşməsi bankların balans hesablarına da təsir edib. Qəfqaz və Mərkəzi Asiya ölkələrində dollarlaşma həddən artıq yüksəkdir və yerli valyutaların məzənnələrinin gelecek taleyi ilə bağlı qeyri-müyyənlik dollarlaşma səviyyəsinin son günlərdə bir qədər də yüksəlib.

Fond bildirir ki, Azərbaycan iqtisadiyyatının ortamüddətli artım üçün neft gəlirləri mühüm rol oynamayacaq. İqtisadiyyatın digər təbii ehtiyatların yüksək artımı həsabına inkişaf etdirilməsi üçün ölkədə uzummüddətli maliyyə sabiti amilə də mühüm əhəmiyyət kəsb edir. Fond tövsiyə edir ki, yanacaq ehtiyatlarının iqtisadiyyatın diversifikasiyası üçün yönəldirməsində müvəqqəti maliyyə mənbəyi kimi istifade oluna bilər. Mənətnin məzənnəsinin aşağı düşməsi

hesab olunur.

Proqnozlara əsasən, yaxın 2 il orzində manatın məzənnəsinin apariçi xarici valyutalarla nisbətdə möhkələnməsinin davam etməsi, inflasiyanın birrəqməli həddə qorunub saxlanması, əhalinin pul gəlirlərinin qiymət indeksinə nisbətən artımının gözlənməsi sosial

tək vermək məqsədilə yeni strate-

giya hazırlanacaq. Əməkdaşlığın osas hədəfləri azad biznesə dəstək, özəl məbləğdə və sahibkarlıq məbləğdə əməkhaqlarının artımı, işçilərin iş yerlərini deyişməsi, birillik müqavilələrin təzələnməsi və digər hallarla əlaqədar əmək müqavilələri də deyişir və yenidən sistemdə qeydiyyata alınır. Son iki ilde bu prosesləri nəzərəalsaq, e-qeydiyyat sisteminde qeydiyyata alınan əmək müqavilərinin sayı on azı 6 milyondan artıq olmayı idi. Mövcud raqəmlər göstərir ki, hazırda özəl sahədə əmək müqavilələri olmadan işləyənlərin sayı xeyli yüksəkdir.

Mütəxəssis bildirir ki, hənsəsə inzibati metodla, cəzaların sərtləşdirilməsi yolu ilə problemi tam həll etmək mümkün deyil, çıxış yollarından biri mülki-hüquqi müqavilələrin bağlanmasıdır. ELBRUS



Azərbaycanda rəqəbat qabiliyyətli bazarların inkişaf etdirilməsi məqsədilə dövlət və özəl sektorun iştirakı ilə birgə layihənin həyata keçirilməsi planlaşdırılır

biziqin yenidən uzadılmasına, biznesin idarəciliyin texmillsərindən istifadə iqtisadiyyatın diversifikasiyası üçün yönəldirməsində müvəqqəti maliyyə mənbəyi kimi istifade oluna bilər. Mənətnin məzənnəsinin aşağı düşməsi

göstəricilərinin də yaxşılaşmasına təsir göstərəcək. Yeri gəlməkən, BVF Azərbaycanda özəl sektorun inkişafına dəstək təşkilatlarının maliyyələşmədə aktiv iştirakının artırılması məqsədilə maliyyə resursları potensialının gücləndirilməsi və digər

E.CƏFƏRLİ

Sosial mənzillərin tikintisi istiqamətində kompleks işlər görülür



Ölkə vətəndaşlarının yaşayış sahələrinə olan ehtiyacını ödəmək, onların mənzil-məişət şəraitini yaxşılaşdırmaq, müasir memarlıq üslubunda ekoloji və enerji səmərəlliyi tələblərinə cavab verən çoxmənzilli binaların tikilməsini təmin etmək, habelə bununla bağlı şəhərsalma və tikinti sahələrində dövlət idarəetməsini təkmilləşdirmək məqsədilə yaradılmış Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin direktoru Samir Nuriyev yeni qurumun gördüyü işlər barədə AZERTAC-in suallarını cavablandırıb.

- **Mənzil İnşaatı Dövlət Agentliyi yeni qurumdur. Onun yaradılmasında əsas məqsəd nədir?**

- Agentliyin əsas məqsədi çoxmənzilli yaşayış binalarının və digər obyektlərin tikintisini təşkil edərək Azərbaycan vətəndaşlarının güzəştə mənzil əldə etmələrinə şərait yaratmaqdan, habelə bununla əlaqədar şəhərsalmanın planlaşdırılması, layihələndirilməsi və arxitektura sahələrində dövlət siyasetini və tənzimlənməsini həyata keçirməkdən ibarətdir.

- **Agentliyin fəaliyyətinin təşkil edilməsi istiqamətində ar-tuq hansı işlər görülür?**

- Agentliyin yaradıldığı ilk gündən onun fəaliyyətinin bütün istiqamətləri üzrə kompleks işlərin görülməsinə başlanılıb. İlk növbədə Agentliyin daxili strukturunu təsdiq edilib, yeni ştat cədvəlinə uyğun olaraq işçi heyətinin formalasdırılması həyata keçirilib. Eyni zamanda, aidiyəti dövlət qurumu tərəfindən inzibati binanın ayrılması prosesi tam başa çatanan, Agentliyin Səbail rayonu, M.Ə.Sabir küçəsi, 3 ünvanında müvəqqəti yerləndirilməsi tömən edilib. Bunaqla yanaşı, Agentliyin nəzdində fəaliyyət göstəren və güzəştli mənzil tikintisinin sifarişçisi olan «MIDA» Məhdud Məsuliyyətli Cəmiyyətə direktor təyin edilib, həmin qurumun strukturunun formalasdırılmasına və işinən təşkil olunmasına başlanılıb.

- **Agentliyin fəaliyyətinin əsas istiqaməti üzrə, yəni, vətəndaşlar üçün əlyəterləri mənzillərin tikintisi sahəsində işlər başlanılıbı?**

- Böli, bu işlərin aparılmasına Agentliyin yaradılmasının ilk günlərindən başlanılıb. Çoxmənzilli binaların tikintisi işinin təşkili mürəkkəb prosesdir və kompleks yanaşma tələb edir. İşlərin səmərəli qurulması məqsədilə ilk növbədə aidiyəti dövlət qurumları, yerli icra hakimiyyəti orqanları ilə görüşlər keçirilib. Eyni zamanda, mənzillərin tikilməsi üçün ayrılaçaq torpaq sahələrinin seçilməsi prosesine başlanıb. İndiyə-

dək Bakının əsasən Binəqədi, Suraxanı və Qaradağ rayonlarında ondan artıq torpaq sahəsinə baxış keçirilib, onların müxtəlif meyarlar üzrə (ölçülləri, topografiyası, nəqliyyat və digər infrastrukturun mövcudluğu və s.) ilkin qiymətləndirilməsi həyata keçirilib. Bununla yanaşı, artıq Gence, Sumqayıt, Lənkəran və Masallı şəhərlərdə da torpaq sahələrinin ayrılması imkanları araşdırılıb, onlara yerində baxış keçirilib. Ümumiyyətə, torpaq sahələrinin seçilməsində şəhərsalma baxımından çoxmənzilli binaların tikintisi üçün olverişli və mövcud iş yeri mərkəzlərinə yaxın olan, habelə mühəndis kommunikasiyalarının çekilməsində problemi olmayan orazilərə üstünlük veriləcək. Seçilmiş torpaq sahəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən «MIDA» MMC-nin sərəncamına verildikdən sonra, dövlət memarlıq-planlaşdırma və layihələndirme işlərinə başlanılaq.

- **Təkiləcək mənzillərin hansı sosial əlyəterlər tərəfindən əldə olunması nəzərdə tutulur və onlar üçün bu mənzillərin əlyəterliliyi necə təmin ediləcək?**

- Son illerde ölkənin yüksək iqtisadi artım templəri təkinti sektorunun inkişafına güclü tekan verib. Ölkəmizdə özəl şirkətlər tərəfindən çoxmənzilli binaların tikintisi həyata keçirilib, bu da insanların mənzillərin əldə edilməsinə məh-dudlaşdırır. Agentliyin əsas məqsədi məhz bu sosial təbəqəni təmsil edən ölkə vətəndaşları, əsasən gənclər, gənc ailələr üçün yeni təkiləcək binalarda mənzillərin əlyəterliliyinin artırılması ilə tətbiq olundur. İlk növbədə Agentliyin dəstəyi ilə təkiləcək binalarda mənzillərin sahələr, ekonomik klass kateqoriyasına uyğun olaraq, çox böyük olmayıcaq. Eyni zamanda, mənzillərin tikilməsi üçün ayrılaçaq torpaq sahələrinin seçilməsi prosesine başlanıb. İndiyə-

- **Agentliyin fəaliyyətinin əsas istiqaməti üzrə, yəni, vətəndaşlar üçün əlyəterləri mənzillərin tikintisi sahəsində işlər başlanılıbı?**

- Böli, bu işlərin aparılmasına Agentliyin yaradılmasının ilk günlərindən başlanılıb. Çoxmənzilli binaların tikintisi işinin təşkili mürəkkəb prosesdir və kompleks yanaşma tələb edir. İşlərin səmərəli qurulması məqsədilə ilk növbədə aidiyəti dövlət qurumları, yerli icra hakimiyyəti orqanları ilə görüşlər keçirilib. Eyni zamanda, mənzillərin tikilməsi üçün ayrılaçaq torpaq sahələrinin seçilməsi prosesine başlanıb. İndiyə-

Azərbaycanda icbari sigorta tətbiqində yenilik

Artıq sigorta şirkətləri müştərilərinə icbari sigortanı endirimli qiymətlərlə sata bilməyəcəklər. Maliyyə Bazarlarına Nəzarət Palatası sigorta şirkətlərinə bununla bağlı xəbərdarlıq məktubu ünvanlayıb. Məktubda bildirilib ki, bu tipli icbari sigorta satışı «icbari sigortalar haqqında» Qanunla qadağan edilir. Qadağalara məhəl qoymayan şirkətlər isə son mərhələdə lisenziyalardan birdəfəlik məhrum ola bilərlər. Bəs, avtomobilərin icbari sigortasında endirimlərin ləğvi nəyi dəyişəcək?

Sigorta ekspertləri avtomobilərin icbari sigortası ilə bağlı endirimlərin qadağan edilməsini ümumiyyətə addım hesab edirlər. Uczu icbari sigortanın qadağan edilməsi hem dövlət, hem sigorta şirkətləri, vasitəçi agentlər, hem de müstərilərin xeyrinə ola bilər.

AS PROF sigorta agentliyinin

rehbəri Cahid Qurbanov mətbuat açıqlamasında avtomobilərin icbari sigortası ilə bağlı böyük endirimlərin əsildən iri sigorta şirkətlərinin kiçik sigorta şirkətlərini bəzəndən vurub çıxarmaq üçün atdırıdılmalıdır. Endirimlərin qadağan edilməsindən sonra sigorta şirkətlərinin gölərləri 10-15% arasında ola bilər.

Endirimli sigorta satışından

özbək mənəfətini itirmək üçün böyük endirimlər etməyə məcbur olurlar. Bu iş şirkətlərin zərərləri sigorta növü qeyrili. Misalla izah etməyə çalışım. 30 manat endirimə sərf olunan 100 manatlıq icbari sigortanın 20 manat işlərin aparılması xərclərinə, 30-50 manatlıq hissəsi isə ödeniş xərclərinə sərf edilir. Belə olun halda iş sigorta şirkətləri bu növ sigortadan demələr ki, görilər təbilmirdilər. Nəticədə sigorta hadisəsi zamanı zərərçəkənə ödenişlər məbləğindən az verilirdi, bəzi hallarda isə ümumiyyətə imtina edildi. Nəticədə ödenişlərlə bağlı məhəkəmə mübahisələri yaranırdı. Amma endirimlərin qadağan edilməsindən sonra sigorta şirkətlərinin gölərləri 10-15% arasında ola bilər.

Endirimli sigorta satışından

sərf olunan 100 manatlıq icbari sigortanın 20 manat işlərin aparılması xərclərinə, 30-50 manatlıq hissəsi isə ödeniş xərclərinə sərf edilir. Belə olun halda iş sigorta şirkətləri bu növ sigortadan demələr ki, görilər təbilmirdilər. Nəticədə sigorta hadisəsi zamanı zərərçəkənə ödenişlər məbləğindən az verilirdi, bəzi hallarda isə ümumiyyətə imtina edildi. Nəticədə ödenişlərlə bağlı məhəkəmə mübahisələri yaranırdı. Amma endirimlərin qadağan edilməsindən sonra sigorta şirkətlərinin gölərləri 10-15% arasında ola bilər.

Endirimli sigorta satışından

sərf olunan 100 manatlıq icbari sigortanın 20 manat işlərin aparılması xərclərinə, 30-50 manatlıq hissəsi isə ödeniş xərclərinə sərf edilir. Belə olun halda iş sigorta şirkətləri bu növ sigortadan demələr ki, görilər təbilmirdilər. Nəticədə sigorta hadisəsi zamanı zərərçəkənə ödenişlər məbləğindən az verilirdi, bəzi hallarda isə ümumiyyətə imtina edildi. Nəticədə ödenişlərlə bağlı məhəkəmə mübahisələri yaranırdı. Amma endirimlərin qadağan edilməsindən sonra sigorta şirkətlərinin gölərləri 10-15% arasında ola bilər.

Endirimli sigorta satışından

sərf olunan 100 manatlıq icbari sigortanın 20 manat işlərin aparılması xərclərinə, 30-50 manatlıq hissəsi isə ödeniş xərclərinə sərf edilir. Belə olun halda iş sigorta şirkətləri bu növ sigortadan demələr ki, görilər təbilmirdilər. Nəticədə sigorta hadisəsi zamanı zərərçəkənə ödenişlər məbləğindən az verilirdi, bəzi hallarda isə ümumiyyətə imtina edildi. Nəticədə ödenişlərlə bağlı məhəkəmə mübahisələri yaranırdı. Amma endirimlərin qadağan edilməsindən sonra sigorta şirkətlərinin gölərləri 10-15% arasında ola bilər.

Endirimli sigorta satışından

sərf olunan 100 manatlıq icbari sigortanın 20 manat işlərin aparılması xərclərinə, 30-50 manatlıq hissəsi isə ödeniş xərclərinə sərf edilir. Belə olun halda iş sigorta şirkətləri bu növ sigortadan demələr ki, görilər təbilmirdilər. Nəticədə sigorta hadisəsi zamanı zərərçəkənə ödenişlər məbləğindən az verilirdi, bəzi hallarda isə ümumiyyətə imtina edildi. Nəticədə ödenişlərlə bağlı məhəkəmə mübahisələri yaranırdı. Amma endirimlərin qadağan edilməsindən sonra sigorta şirkətlərinin gölərləri 10-15% arasında ola bilər.

Endirimli sigorta satışından

sərf olunan 100 manatlıq icbari sigortanın 20 manat işlərin aparılması xərclərinə, 30-50 manatlıq hissəsi isə ödeniş xərclərinə sərf edilir. Belə olun halda iş sigorta şirkətləri bu növ sigortadan demələr ki, görilər təbilmirdilər. Nəticədə sigorta hadisəsi zamanı zərərçəkənə ödenişlər məbləğindən az verilirdi, bəzi hallarda isə ümumiyyətə imtina edildi. Nəticədə ödenişlərlə bağlı məhəkəmə mübahisələri yaranırdı. Amma endirimlərin qadağan edilməsindən sonra sigorta şirkətlərinin gölərləri 10-15% arasında ola bilər.

Endirimli sigorta satışından

sərf olunan 100 manatlıq icbari sigortanın 20 manat işlərin aparılması xərclərinə, 30-50 manatlıq hissəsi isə ödeniş xərclərinə sərf edilir. Belə olun halda iş sigorta şirkətləri bu növ sigortadan demələr ki, görilər təbilmirdilər. Nəticədə sigorta hadisəsi zamanı zərərçəkənə ödenişlər məbləğindən az verilirdi, bəzi hallarda isə ümumiyyətə imtina edildi. Nəticədə ödenişlərlə bağlı məhəkəmə mübahisələri yaranırdı. Amma endirimlərin qadağan edilməsindən sonra sigorta şirkətlərinin gölərləri 10-15% arasında ola bilər.

Endirimli sigorta satışından

sərf olunan 100 manatlıq icbari sigortanın 20 manat işlərin aparılması xərclərinə, 30-50 manatlıq hissəsi isə ödeniş xərclərinə sərf edilir. Belə olun halda iş sigorta şirkətləri bu növ sigortadan demələr ki, görilər təbilmirdilər. Nəticədə sigorta hadisəsi zamanı zərərçəkənə ödenişlər məbləğindən az verilirdi, bəzi hallarda isə ümumiyyətə imtina edildi. Nəticədə ödenişlərlə bağlı məhəkəmə mübahisələri yaranırdı. Amma endirimlərin qadağan edilməsindən sonra sigorta şirkətlərinin gölərləri 10-15% arasında ola bilər.

Endirimli sigorta satışından

sərf olunan 100 manatlıq icbari sigortanın 20 manat işlərin aparılması xərclərinə, 30-50 manatlıq hissəsi isə ödeniş xərclərinə sərf edilir. Belə olun halda iş sigorta şirkətləri bu növ sigortadan demələr ki, görilər təbilmirdilər. Nəticədə sigorta hadisəsi zamanı zərərçəkənə ödenişlər məbləğindən az verilirdi, bəzi hallarda isə ümumiyyətə imtina edildi. Nəticədə ödenişlərlə bağlı məhəkəmə mübahisələri yaranırdı. Amma endirimlərin qadağan edilməsindən sonra sigorta şirkətlərinin gölərləri 10-15% arasında ola bilər.

Endirimli sigorta satışından

sərf olunan 100 manatlıq icbari sigortanın 20 manat işlərin aparılması xərclərinə, 30-50 manatlıq hissəsi isə ödeniş xərclərinə sərf edilir. Belə olun halda iş sigorta şirkətləri bu növ sigortadan demələr ki, görilər təbilmirdilər. Nəticədə sigorta hadisəsi zamanı zərərçəkənə ödenişlər məbləğindən az verilirdi, bəzi hallarda isə ümumiyyətə imtina edildi. Nəticədə ödenişlərlə bağlı məhəkəmə mübahisələri yaranırdı. Amma endirimlərin qadağan edilməsindən sonra sigorta şirkətlərinin gölərləri 10-15% arasında ola bilər.

Endirimli sigorta satışından

sərf olunan 100 manatlıq icbari sigortanın 20 manat işlərin aparılması xərclərinə, 30-50 manatlıq hissəsi isə ödeniş xərclərinə sərf edilir. Belə olun halda iş sigorta şirkətləri bu növ sigortadan demələr ki, görilər təbilmirdilər. Nəticədə sigorta hadisəsi zamanı zərərçəkənə ödenişlər məbləğindən az verilirdi, bəzi hallarda isə ümumiyyətə imtina edildi. Nəticədə ödenişlərlə bağlı məhəkəmə mübahisələri yaranırdı. Amma endirimlərin qadağan edilməsindən sonra sigorta şirkətlərinin gölərləri 10-15% arasında ola bilər.

Endirimli sigorta satışından

sərf olunan 100 manatlıq icbari sigortanın 20 manat işlərin aparılması xərclərinə, 30-50 manatlıq hissəsi isə ödeniş xərclərinə sərf edilir. Belə olun halda iş sigorta şirkətləri bu növ sigortadan demələr ki, görilər təbilmirdilər. Nəticədə sigorta hadisəsi zamanı zərərçəkənə ödenişlər məbləğindən az verilirdi, bəzi hallarda isə ümumiyyətə imtina edildi. Nəticədə ödenişlərlə bağlı məhəkəmə mübahisələri yaranırdı. Amma endirimlərin qadağan edilməsindən sonra sigorta şirkətlərinin gölərləri 10-15% arasında ola bilər.

Endirimli sigorta satışından

sərf olunan 100 manatlıq icbari sigortanın 20 manat işlərin aparılması xərclərinə, 30-50 manatlıq hissəsi isə ödeniş xərclərinə sərf edilir. Belə olun halda iş sigorta şirkətləri bu növ sigortadan demələr ki, görilər təbilmirdilər. Nəticədə sigorta hadisəsi zamanı zərərçəkənə ödenişlər məbləğindən az verilirdi, bəzi hallarda isə ü

beynəlxalq panoram



Avstraliyada elektron bəyannamənin yeni sistemi işə salınır

Olkənin vergi xidməti 1999-cu ildən fəaliyyətə olan «e-tax» onlayn platforma üzərindən vergi bəyannamələrinin təqdim edilməsini dayandırılmışdır. İndi bu sistemini «myTax» əvəz edəcək. Yeni sistem vergi sənədləşməsinə əhəmiyyətli dərəcədə sürətləndirməyə imkan yaradır. Yeni sistemin əsas üstünlüklerindən biri də mobil cihaz-

lardan və planşetlərdən istifadə imkani yaratmasıdır. Vergi xidmətinin rəsmisi qeyd etmişdir ki, insanlara öz vərdişlərini dəyişməyin çətin olduğunu başa düşürük. 1999-cu ildən «e-tax» sistemini almış ödəyicilər müəyyən çətinliklər çəkəcəklər. Lakin onlar yeni sistemə keçidkə vergi sənədləşməsi üçün itirdikləri vaxt minimuma enəcək.

Oman vergiləri artırmağı planlaşdırır


Hökumət korporativ vergini artırmaqla bütçəyə 649 milyon dollar əlavə vəsait cəlb etməyi planlaşdırır. Olkənin qanunverici orqanı bu verginin dərəcəsini 12 faizdən 15 faizə qaldırmak barədə qərarı təsdiq edib. Bununla yanaşı, müəyyən meyarlarla uyğun olaraq ölkədəki kiçik və orta müəssisələr cəmi 3 faiz dərəcə ilə korporativ vergi ödəyəcəklər. Hökumət dairələrində bildirilmişdir ki,

«məmərlər ordusu» vergi qanunvericiliyini pozanları aşkar etmek üçün şəxsi qaydada yoxlamalar aparacaq. Korporativ vergini dövlətdən yarındıran sahibkarlar müqavilələrini davam etdirə biləcəklər və onlara işçi vizaların verilməsi qadağan olunacaq. Hazırkı statistikaya əsasən, bu ölkədə 20 min şirkət qeydiyyata alınıb ki, onlardan cəmi 4 mini korporativ vergini intizamlı ödəyir.

İslandiya parlamenti ölkənin ərazisində kino çəkilişinə qoyulan vergini 20 faizdən 25 faizə qaldırmak barədə qərar qəbul edib. Dəyişiklik gələn il yanvarın 1-dən qüvvəyə minəcək. Bu təşəbbüs 2021-ci ilə qədər nəzərdə tutulan vergi islahatının tərkib hissəsi sayılır. Qeyri-adı, gözəl təbiətindən və heyranediciliğindən dünya kinosunun ən populyar çəkiliş məkanlarından biri sayılır və burada kino biznesi digər ölkələrlə mü-

qayisədə xeyli inkişaf edib. Onu da qeyd etmək yerine düşər ki, qanunvericilikdə oxşar dəyişikliyin aparılması yalnız İsləndiyadə aid deyil. Bu ilin yanварında Fransa hökuməti də ölkə ərazisində film çəkilişləri üçün vergi dərəcəsini 20 faizdən 30 faizə qaldırmışdı. Norveçdə isə bu verginin dərəcəsi əvvəldən 25 faizdir. Analoji qanun dəyişikliyinin aparılması Ruminiyada, Almaniya və Serbiyada da gündəlikdədir.

Kino çəkilişi üçün vergi artırılır



Yuxarıdan aşağı: 1.Osmanlı dövlətinin 10-cu padşahı Sultan Süleyman Qanununun həyat yoldaşı və sultan II Selimin anasının adı; 2.«Uşaqlığın son gecəsi» filminde (1968) Rüstəm obrazını canlandıran aktyorun adı; 3.Muğarn, təsnif və Azərbaycan xalq mahnilərinin mahir ifaçılarından biri. Azərbaycan radiosunun və Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olmuş bir səra partiyaları ifa etmiş xanənde, Azərbaycanın əməkdar artistinin adı; 4.Sirkət və ya təşkilatlar itfaqı, birleşme; 5.lərdən paytaxt; 6.XVIII əsrin ortalarında Cənubi Azərbaycanın qərbində yerləşmiş ən nüfuzlu xanlıqlardan biri; 9.Qədərin Misis əfsanəsinə görə, kükə və bərəket (məhsuldarlıq) tanrıları; 13.Vaxt, zaman, an; 15.Feodal Yaponiyasında imtiyazlı herbi zadeğan silkinə mensub adam, herbçi, cəsər döyüşçü; 16.Eramızın 117-138-ci illərində hakimiyətdə olmuş XIV Roma imperatoru; 17.Azan vermek üçün mescidlərin yanın-

da və ya üstündə ucalan qüllə, qadın adı; 18.Bir şeyi eldə etmək, yaxud bir işi həyata keçirmək üçün lazım olan şey, üsul, yol, alet və s.; 20.Pişiklər fəsiləsinin panter cinsine aid həyvan növü; 21.Insanın könlülli surətdə, məcbur edilmədən məşğül olduğu və böyük zövq aldığı fəaliyyət. **Soldan sağa:** 1.«Alma almaya bənzər» filminde (1975) baş qəhrəman - Nadir baba obrazını canlandıran aktyorun adı; 5.Olkemizdə ali tehsil müəssisəsinin qısaltılmış adı; 7.Şərab növü; 8.Müsləmanlırlarda camata namazına başlıqlı eden, həbəl bir məhələdə nikah, ölüm və s. dini işlərə baxan ruhani; 10.Yaziçi, publisist, geneoloq, Avrasiya Yazıçıları, Azərbaycan Jurnalçıları birləşməsi, Azərbaycan Tarixi Şəcərə cəmiyyətinin üzvüñün adı; 11.Yunan filosofu, neoplatonizmən şəfəfisi; 12.«Səhər» filminde (1960) Mireli obrazını canlandıran aktyorun adı; 14.Krit adar; 17.Ştraus (İohann); 18.Pleyer; 20.Rimma (Məmmədova); 21.Atari. **Soldan sağa:** 1.Stalaktit; 5.Kür; 7.Notarius; 8.Ural; 10.Vaqif (Ucatay); 11.Pontiak; 12.Bank; 14.Oqtay (Kazimov); 19.Raritet; 21.Ausal; 22.Foma (Akvinli); 23.Bazarçay; 24.Nea; 25.Missioner.

Qəzetimizin ötən nömrəsində getmiş krossvordun cavabları:

Yuxarıdan aşağı: 1.Sineva; 2.Antiqua; 3.Aqraf; 4.Truppa; 5.«Kirpi»; 6.Relikt; 9.Ənq; 13.Kete; 15.Araxçın; 16.Qrafın; 17.Ştraus (İohann); 18.Pleyer; 20.Rimma (Məmmədova); 21.Atari. **Soldan sağa:** 1.Stalaktit; 5.Kür; 7.Notarius; 8.Ural; 10.Vaqif (Ucatay); 11.Pontiak; 12.Bank; 14.Oqtay (Kazimov); 19.Raritet; 21.Ausal; 22.Foma (Akvinli); 23.Bazarçay; 24.Nea; 25.Missioner.

krossvord



tutulan geyim növü; 21.Ərəb əlifbasında müxtəlif hərflərin üstündə xüsusi tələffüz bildirən işarə. Həm də kişi adıdır; 22.Latviyanın şimal-qərbində çay; 23.Avstraliya İttifaqının paytaxtı; 24.Meyvə, bu meyvənin şərifinə hər il Göyçay rayonunda festival keçirilir; 25.Hansı bir xalqın, dövrün və ya bütün bəşiriyətin taradığı elmi, bədii, fəlsəfi və s. əsərlərin məcmusu.

Tərtib etdi: Rafael

Təsisçi:
Azərbaycan Respublikası
Vergilər Nazirliyi

Baş redaktor:
Anar Əliyev
anar.aliyev@taxes.gov.az

Baş redaktor müavini:
Mati Osmanoğlu
redaksiya@vergiler.az

Qeydiyyat: sehiyedername № R14B
Məsələ: V.Ş. 1300027-14
IBAN: AZ46A6TAZ01200012350000138090
Atabank ASC Kod: 507581
VÖEN: 9900006651

M/H: A250NABZ0135010000000032944
S.W.I.F.T. BIK ATAZA222

Ünvan:
AZ 1141, Bakı ş.,
Əbdürəhim bay Haqqverdiyev küç., 60

Telefon:
012 403 87 89
012 403 87 95
(faks / abuna ilə bağlı)

«Vergilər» qəzetinin kompüter
mərkəzində yığılış sahifələrinin
«Azərbaycan» nəşriyyatində
cap olunmuşdur.

Tiraj: 10000

idman

Olimpiya növləri üzrə Azərbaycan çempionatı keçirilir


Beynəlxalq Velosipedçilər İttifaqının milli çempionatları haqqında rəqlamentinə uyğun olaraq Azərbaycan Velosiped İdmanı Federasiyasının Olimpiya növləri üzrə keçirdiyi müxtəlif yaş qrupları üzrə ölkə çempionatı davam edir. İyunun 11-də gənc velosipedçilər Xızıda 132 km məsafəyə qrup ötməsində mübarizə apırlar. Məsafəni hamidən tez qədən 8 sayılı Olimpiya İdman Məktəbinin velosipedçisi Mikail Səfərli 4 saat 3 dəqiqə 31 saniye göstərici ilə 1-ci yeri tutub. «Lokomotiv» klubunun üzvü Kərim Şirəliyev çempiondan 3 saniyə geri qalaqara 2-ci olub. İlk üçlüyü 8 sayılı Olimpiya İdman Məktəbinin digər velosipedçisi Maksim Naperstkov təmənləyi - 4 saat 4 dəqiqə.



Qeyd edək ki, Olimpiya növləri üzrə Azərbaycan çempionatı nəticələri Beynəlxalq Velosipedçilər İttifaqı tərəfindən tərtib olunan idmançıların reytinq siyahısında öz əksini tapır.

Sərbəst güleşçilərimiz Dünya Kubokunu beşinci sırada tamamlayıb

ABŞ-in Los Angeles şəhərində sərbəst güles üzrə böyükler arasında Dünya Kuboku yarışları keçirilib. Yarıçığa Azərbaycanla yanaşı, ABŞ, Rusiya, İran, Türkiye, Gürcüstan, Mongolustan və Hindistan güleşçiləri iştirak ediblər. Püşkatmanın nəticəsinə əsasən, Azərbaycan güleşçiləri İran, ABŞ və Hindistan komandaları ilə B qrupunda mübarizə apırlar. A qrupunda isə Rusiya, Türkiye, Gürcüstan və Mongolustan komandaları qüvvələrini sınayıb. İlk görüşlərdən sonra qrup üçüncüsü olan yığımız 5-ci yer uğrunda digər qrupun üçüncüsü olan Mongolustan yığımı ilə qarşılaşıb. 5:3 hesablı qələbə qazanan komandamız gənc heyətə qatıldığı Dünya Kubokunu 5-ci sırada başa vurub.



«Bakı-2015»in birinci ildönümü münasibətilə yeni loqonun təqdimati

Avropa Olimpiya Komitesi «Bakı-2015»in başlamasının birinci ildönümü münasibətilə yeni loqotipi təqdim edib. Loqotip komitenin bütün əsas tədbirləri, o cümlədən növbəti Avropa Oyunları və Avropa Gənclərinin Olimpiya Festivalında istifadə olunacaq. Burada 17 gün davam edən «Bakı-2015»in yaddaşalan anları mozaika formasında əksini tapıb. Tesvirlərin arasında Azərbaycan idmançılarından qadın güleşçi Mariya Stadnikin qələbə sevinci də yer alıb. Avropa

Olimpiya Komitesinin prezidenti Patrik Hikki bildirib ki, Birinci Avropa Oyunları qıtə idmanından olamadılar anı idi: «Bakı-2015» bu Oyunların yüksək standartını müəyyən etdi, 2019-cu və 2023-cü illərdə keçiriləcək Oyunlar üçünən yüksək obrazı müəyyənmişdir. Bu yarış həm də qıtə idmançılarına 2016-ci il Rio-de-Janeiro Yay Olimpiya Oyunlarına hazırlıq üçün əla təkan oldu».

Azərbaycan Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın Birinci Avropa Oyunlarının təşkilində eməyini yüksək qiymətləndirir. P. Hikki qeyd edib ki, Bakı bu Oyunlar üçün fantastik məkanı iddi: «Lakin biz daim gələcəyə baxıraq. Bunu nəzərə alaraq, qərara gəldik ki, Avropa Olimpiya Komitesi üçün yeni loqotip hazırlayaq. Bu gözəl mozaika Bakını əbədiyyətdərək və qıtə mödəniyyətinin keçmişən gələcəyini əks etdirəcək».

Yeni yetmə güleşçilərin Batumidə mübarizəsi başlayıb

Gürcüstanın Batumi şəhərində dünya çempionatı Davit Bediradzenin şərəfinə yeniyetmələr arasında yunan-Roma güləşi üzrə beynəlxalq turnir start götürüb. Memorialda yunan-Roma güləşi üzrə yığma komandamızın 10 üzvü mübarizə aparacaq. Büyük məşqçi Bəhram Mürvətov və məşqçi İsləm Cəfərovun rəhbərliyi altında Gürcüstanın Azer Mürtəlli, Zaur Əliyev (her ikisi 42 kq), Rəvan Rəcəbov, Mirsirac Həsənov (her ikisi 46 kq), Nurlan Dadaşov, Əli Sadıqzadə (her ikisi 54 kq), Cavidan Cavadov (58 kq), Cavid Yusifov (76 kq), Tehran Əminzadə (85 kq) və Uğur Hacılı (100 kq) yollanıb. Beynəlxalq turnir iyunun 15-dək davam edəcək.

mozaika

Yeni enerji mənbəyi tapılıb

Pərvənə Texnologiya və Mühəndislik Universitetinin alimləri otaq bitkilərindən enerji almış yoluunu tapıblar. Onlar otaq bitkilərindən əldə olunan enerji ilə işləyən və görüñüse LED lampa xatırladan, «plantalamparas» adlanan eko-lampa hazırlayıblar.

Məlumdur ki, bitki və mikroolların çürüməsi nəticəsində yaranan sərbəst elektronların hesabına tor-

paq təbii enerji mənbəyinə çevrilir.

Qeyd olunan proses oksidləşmə zamanı kimyəvi reaksiyaların nəticəsində baş verir. Lampanı oksidləşmə müşahidə olunan yerdə emal olun elektronlar elektrod simlər vasitəsilə tutumlu batareyalara köçürməklə işləndirirək mümkündür. Alınan enerjinin köməyi ilə plantalamparas iki saat müddətində istifadə oluna bilər.

ixtira

səfərəm Hayat tarzı



Siqemi Hirata 96 yaşında universitet bitirib

Yaponianın Takamasu şəhərinin 96 yaşlı ona 11 il vaxt lazımlı gəlib. Səfərəməsini Siqemi Hirata «Ginnesin rekordlar kitabının» versiyasına görə, dünyanın ən yaşlı ali məktəb məzunu adını qazanıb.

Hirata 1919-cu il sentyabrın 1-də doğulub. 2005-ci ilde 85 yaşında ikən poeziya ilə ciddi məşgul olmuş qərarına gəlib və Kioto Sənət və Dizayn Universitetinə qəbul olunub. Təhsilini başa vurmaq üçün

«Mənim növbəti hədəfim 100 il yaşamaqdır. Əgər o zaman yaxşı formada olsam, təhsilimi davam etdirmək və alimlik dərəcəsi almaq barədə düşünəcəyəm», - deyə Hirata tövəssümlə deyib.

Hazırda Siqemi Hiratanın 2 övladı, 5 nəvəsi və 4 nəticəsi var.

rekord



Azərbaycan velosipedçisi Slovakiyada üçüncü olub

Beynəlxalq Velosipedçilər İttifaqının təşkilatçılığı ilə keçirilən 2.2 kateqoriyalı «Slovakiya turu» ölkəmizin «Synergy Baku» komandası üçün uğurla başa catib: velosipedçimiz Kiril Pozdnyakov ümumi sıralanmadada fəxri kürsünün üçüncü pilləsinə qalxıb. Yarışın ikinci mərhələsində finiş xəttini 2-ci keçməklə ümumi tosnifikasi 3-cü pilləyə yüksələn K. Pozdnyakov mövqeyini sonadək qoruyub və beşinci yarışın qalibi, İtaliyanın «Unieuro Wilier» komandasının üzvü Mauro Finettodan 9 saniyə geri qalıb.

23 komandanın çıxış etdiyi



dəsini Maksim Averin, Elçin Əsər Surutkoviç və Kiril Cəbrayılov, Alek-Pozdnyakov təmsil edib.

Yetişmiş pomidor damarlara yaxşı təsir göstərir

Nə yaxşı ki, tərkibində likopin adlı aktiv maddənin yüksək koncentrasiyası olan pomidor süfrələrimizin bəzəyiidir. Alımlar sübuta yetiriblər ki, likopin piqmentinin məhz bu effekti sayəsində sağlam adamlarda damar patologiyalarının inkişafı riski azalır. Ürək xəstəliklərindən əziziyət çəkən insanlar likopin qəbulundan sonra vəzifələrinin xeyli yaxşılaşdığını müşahidə ediblər.

Alımların apardığı eksperiment zamanı məlum olub ki, likopin xəstəliklər nəticəsində zədələnmiş damarlara yaxşı təsir göstərir. Eksperimentdə hər biri 36 nəfərdən ibarət 2 qrup iştirak edib. Birinci qrupa bu və ya digər ürək-damar

sistemi xəstəliklərindən əziziyət çəkən adamlar daxil olub. Onlara xolesterini azaldan preparatlar verilib. İkinci qrupun nümayəndələri tamamilə sağlam olublar.

Təcrübə nəticəsində qeyd alımb ki, likopin qəbul edən pasiyentlərde damar keçiriciliyi 53 faiz yaxşılaşıb. Beləliklə, alımlar sübuta yetiriblər ki, bu piqment damar sisteminin zədələnmiş hissələrini bərpa edir.

Alımlar Aralıq dənizi pəhrizinin səmərəliliyini bu mətbəxdə tərkibində likopin piqmenti olan pomidorlara geniş yer verilməsi ilə izah edirlər. Daim pomidor yeyən adamlar ürək-damar patologiyalarından xeyli az əziziyət çəkirlər.



«Eduroam» xidmətində bir milyard çıxış

Elm və təhsil üçün virtual mühitin inkişafına qlobal səviyyədə dəstək veren «Eduroam» (education roaming) xidmətində 2016-ci ilin əvvəllərindən bir milyard röuming autentifikasiyası qeydə alımb.

Ölkəmizdə «Eduroam» şəbəkəsinin yaradılmasının GEANT Assosiasiyyasında Azərbaycanı təmsil edən, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutu həyata keçirir. «AzScienceNet» elm-kompiuter şəbəkəsinin bazası esasında AMEA-nın bütün qurumlarında «Eduroam» xidmətinin yaradılması, genişləndirilməsi və keyfiyyətinin yüksəldilməsi istiqamətində institut tərəfindən ardıcıl işlər aparılır.

«Eduroam» alım, tedqiqatçı, müəllim və tələbələrin internete təhlükəsiz və sərbət çıxışını to-

min edən beynəlxalq röuming xidmətidir. Avropanın elm və təhsil üçün kompüter şəbəkəsi - GEANT tərəfindən təqdim edilən «Eduroam» xidmətinin məqsədi elm və təhsil ictimaayı təqdim etmək və milli səviyyədə əməkdaşlıq üçün kömək göstərməkdir. Hazırda «Eduroam» xidmətinə qoşulan hər bir tədqiqatçı ölkə daxilində və xaricdə 70 ölkədə minlərlə elm və təhsil qurumunun orasında internete simsiz şəbəkə üzərindən asan, ödənişsiz və təhlükəsiz çıxış imkanı əldə edir.

Yüzlərlə institut arasında genişməqəşli əməkdaşlığı imkan yaradın «Eduroam»ın infrastrukturunun milli və beynəlxalq əlaqələndirilməsi GEANT tərəfindən həyata keçirilir. GEANT xidmətlər üçün texniki və təşkilat standartları təmin edən Qlobal Eduroam İdarəciliyit Komitəsinə dəstək verir.

Müdirlikə deyib ki...

«Əxlaqi tərbiya edən ən nadir kitab vəcdandır. Onunla tez-tez məsləhətləşmək lazımdır». Blez Paskal (1623-1662)

